


Bakıya gəldiyi-miz gündən yaşlı fədailər Vətənə, cəbhəyə qayıtmak isteyirdilər. Hər gün Tehran, Təbriz radiolarına qulaq asıb sonra gəlib təşkilatın həyatında oturub eşitdikləri xəbərləri müzakirə edirdilər. Onları ruhlandıran bəzi radioların fars dilində verdiyi xəbərlər idi. Xəbərlərdə bildirilirdi ki, fədailər dağlarda məskən salıb orada məşqlər edirlər. Onların məqsədi Təbrizi tezliklə azad etməkdir. Bu xəbərlər cənubluların ümidiyi bir qədər də artırırdı.

Həqiqət bu idi ki, 1948-ci ilin əvvəllərindən fədailərə tüfəng paylanmış, onlar herbi dərs keçirdilər. Bu Pişəvərinin səyi nəticəsində baş tutmuşdu. Buna görə Pişəvari tez-tez rayonlara gedir, onlara baş çəkirdi. Eşitdiklərə görə, növbəti safərlərindən biri de Gəncəye olur. Bu safərdə onu Qulam Yəhya, bir de Nuru Quliyev müşayidə etmiş. Nuru 1941-1946-ci illərdə Təbrizdə sovet sefirliyində sefiri məuvini işləmişdir.

Bu sefer haqqında baş verən hadisəni bəlaq edirlər: Pişəvari birinci günün gecəsi Gəncədə qalır. Onlar səhər tezden Yevlaxa getməli imişler. Səhər Pişəvərinin sürücüsü maşını işə sala bilmir. Buzovna yolunda arxın qırğında qoyulmuş daşa deyir. Maşın böyük sürətlə qətfəyi üçün sürücüsünün yanında oturan Pişəveri bu ağır zərbədən çox berk zədənlər (deyilənə görə, onun başı maşının qabaq şüşəsini sindirib yaralanır, sinesi ezilir, hətta qabırğaları da sınır). Arxada oturan Qulam ile Nuru Quliyev, bir de sürücü huşlarını itirirler. Voziyəti bəle gören Pişəveri maşından bir teher düşüb, sürüne-sürünə yola çıxıb maşın saxlayır ki, onlara kömək etsinlər. Onları Yevlax xəstəxanasına getirirler. Hadisəni Bakıya xəber verirler. Bakıdan təcili həkimlər, o cümlədən Pişəvərinin həkim qardaşı vertolot ilə Yevlaxa gedirlər. Deyilər ki, Pişəveri neçə saat qalandan sonra keçirir. Bu hadisəde Nurunun qıcı sınır. Qu-



tun bu parçalanmalar Pişəvəri vaxtı olan firqəni zəiflətdi.

Əlavə məlumat

Vəli Axundov respublika rəhbərliyinə gəldikdən sonra 1947-ci ildə müməmməli şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki vərəm dispanserinin hayatında dənə edilmiş. Cənubi Azərbaycan Milli Hökumətin başçısı S.C.Pişəvərinin məzarını Fəxri Xiyabana köçürülməyə Moskvadan icazə alıb. 21 Azər hərəkatının və Cənubi Azərbaycanda Milli Hökumətin 15 illiyi ərafəsində Azərbaycan Demokrat Fırqəsinin MK-si 1960-ci ilin fevral ayında respublika rəhbərliyindən Pişəvərinin məzarının Fəxri Xiyabana köçürülməsinə, onun seçilmiş əsərlərinin nəşr edilməsinə, Baki şəhərinin küçələrindən və ya müəssisələrindən birinin

Pişəvərinin vəfati

Bu səfər haqqında baş verən hadisəni belə nəql edirlər: Pişəvəri birinci günün gecəsi Gəncədə qalır. Onlar səhər tezden Yevlaxa getməli imişler. Səhər Pişəvərinin sürücüsü maşını işə sala bilmir. Buzovna yolunda arxın qırğında qoyulmuş daşa deyir...
Ləmin başı yarılır, sürücüye isə xəsər deymir.

Pişəvərinin cənazəsini getirib Bakıda Buzovna kəndində ailesinin yaşadığı bağın həyətində dəfn etdilər. Bu xəbər tezliklə bütün Azərbaycan rayonlarına yayıldı, fədailər dəstə-dəstə Buzovna kəndindən gelib rəhbər ilə vidasırdılar. Pişəvərinin ölümü ilə bağlı fikirə ilk gündən haçalanmağa başladı. Hadisənin gedisi diqqətən araşdırılan burada qəsd olduğunu söyldilər. İkinci dəstə bu hadisənin sadəcə təsadüf olduğunu dedi. Pişəvərinin emisi oğlu Azəri başda olmaqla böyük bir dəstə Ali Sovetə gedib Pişəvərinin ölümünün qəsd olduğunu ve bu qəsdin təsdiq olunması Dövlət Komissiyası yaradılmasına tələb etdilər. Ancaq ne komissiya yaradıldı, ne de hadisənin sebəbi aydınlaşdırıldı. Azərbaycan Demokrat Fırqəsinin MK-si sonralar Pişəvərinin cənəzəsini getirib Fəxri Xiyabanda dəfn etdi, qəbrin üstündə de heykelini qoydu. Xaricdə olan Cənubi azərbaycanlılar Bakıya geləndə bir

qayda olaraq Fəxri Xiyabana gedib Pişəvərinin qəbrini ziyrət edirlər. Bakının küçələrinən birincisi Pişəvərinin adı verilmişdir.

Pişəvərinin vəfatından sonra vəziyyət dəyişdi. Fədailərin silahlı məşqləri dayandı. Vətənə qayıtmak ümidi sual altında qaldı. Mədəni rabitə yolu ilə Bakıya gelmiş tələbələrin bir çoxu yay tətilindən sonra Bakıya qayıtmadı. Biriyən Təbrizdə gedib ailesini Bakıya getirmək tələbi qəbul olunmadı, axırdı həbs olunub sürgünə göndərildi. Mübarizə üçün Vətənə qayıtmak istəyən gənclər bir neçə qazafarla Qazaxistandan Çimkənd vilayetine göndərildi. Fırqələrin mübarizə əhval-ruhiyyəsini süstəsləşdirmək üçün xasiyyətə müləyim, itaetkar Pdiqan firqə sedri təyin olundu. Hamida bir süstük, ümidsizlik əhvali hökm sürmeye başladı. Bezi adamlar şübhəli hesab edilər hebs edildi. Bu işdə eqidəsiz və iradece zəif adamların şəhədetini teşkil etdilər. Kōne inqilabçılar etiraz sesini boğmağa başladılar. Bunun üçün de Padiqan-

ni fealiyyətsizlikdə günahkarlardan cənubluların etiraz çıxışlarından istifadə edərək dəha inanılmış şəxsi Qulam Yəhəyanı firqə sedri qoydular. MK-nın Tebrizdə seçilmiş üzvləri, Milli Hökumətin vəzirleri Qulam Yəhəyanın eli ilə ixtimai işlərdən firqədən uzaqlaşdırıldılar.

Bednam "Anti-partiya" istilahından istifadə etdilər. Partiya daxilində parçalanma başladı. Yeni rəhbərliyin fealiyyəti ilə razılışmaya (İsmayıllı Pişəvərini kimilər) iqtisadi çatnılık üz-üzə geldilər. Partiya savadı olmayan, ümumiyyətə, az sadalı Qulam Yəhəyanı partiya kadri kimi hazırlamaq məqsədilə onu Moskvaya Partiya məktəbinə oxumağa göndərildilər. Qulam Yəhəyanın Təbrizdə gedib ailesini Bakıya getirmək tələbi qəbul olunmadı, axırdı həbs olunub sürgünə göndərildi. Mübarizə üçün "savadsız" sözünü deyə bilmədi. Çəşməzər Qulamın eli ilə firqəyə vurulan zərbənin mahiyyətini çox tez başa düşdü. Firqənin esas kadrları lekeleyib firqədən uzaqlaşdırılmış istəyən bezi şovinist əfsərləri ifşa etdi. Bezi niyyətləri baş tutmayan bu adamlar: - Biz Azərbaycandan getmek isteyirik. Moskvada elmi fealiyyət üçün daha geniş imkanları var - deyərək bəhane getirib Moskvaya "Şərqşunaslıq İnstututuna" oxumağa getdilər. Bü-

S.C.Pişəvərinin adına verilməsinə yardımçı olmasını rica etmişdi. Lakin Sov.İKİP MK SSRL-ın arasında münasibələri gərginləşdirəcəyini bəhanə edərək Pişəvərinin seçilmiş əsərlərinin neşrinə və hər hansı küçə və ya müssəsələyə onun adının verilməsini məqsədəyən saymadı. Mezarın köçürülməsinə isə V.Axundov razılıq ala bildi və 1960-ci ilin mart ayının 22-də Azərbaycan KP MK Bürosu S.C.Pişəvərinin məzarının Buzovnadan Fəxri Xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. Bu hadisə SSRL-ye N.Xruşçov rəhbərlik edəndən baş verdi.

V.Axundov SSRL-ye yenice rəhbərlik etməyə başlayan L.Brejnevən, S.C.Pişəvəri üçün nəzərdə tutulan yarımqalmış işlərin həyata keçirilməsi ilə əlaqədar yenidən xahiş edir. L.Brejnev N.Xruşçovdan farqli olaraq Axundovun bu xahişinə müsbət cavab verir. Beləliklə, Moskvadan razılıq alan V.Axundov 1965-ci ildə Pişəvərinin seçilmiş əsərlərini həm çap etdi, həm de Bakı küçələrindən birinin onun adını daşımaga müvəffəq oldu. Bütün bunlar elbette ki, V.Axundovun ortaya qoyduğu siyasi irade həsbəsına həyata keçdi.

Həzirədi: Fuad KAMILOĞLU

Mənbə: "Xatirələrim"
Balaş Azəroğlu